

**Təsdiq edirəm:**  
 Biznes mühiti və beynəlxalq  
 reytinglər üzrə Komissiyanın sədri,  
 Azərbaycan Respublikası Baş nazirinin  
 birinci müavini Yaqub Eyyubov

29.01.2021-ci il

### Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Sərhəddə ticarət işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planı

Sıra №-si	İndikatorlar	Mövcud vəziyyət (2020-ci il üzrə)	Metodologiya	Görüləcək tədbirlər	Son icra müddəti	İcra orqanları	Məsul şəxslər
<b>“Doing Business” Hesabatı</b>							
1.	<b>Sərhəddə Ticarət</b>	<b>83-cü yer, 77 bal</b>	<p>Bu göstərici idxal və ixrac olunan malların gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin sayı, sərhəd əməliyyatları, ölkədaxili daşınma, o cümlədən rəsmiləşdirilmə zamanı sərf olunan vaxt və xərcləri ölçür. “Sərhəddə ticarət” indikatoru ölkələr üzrə malların və nəqliyyat vasitələrinin idxal və ixracı zamanı beynəlxalq daşımalarla bağlı sərf olunan müddəti və çəkilən xərcləri qeydə alır. “Doing Business” hesabatı malların və nəqliyyat vasitələrinin idxalı və ixracı zamanı beynəlxalq daşımalarla bağlı 3 qrup proseduru müəyyən edir:</p> <p><b>1. Sənəd prosedurları</b>  <b>2. Sərhədkeçmə əməliyyatları</b>  <b>3. Daxili daşımalar</b></p>	<p><b>Aidiyyəti qurumlar tərəfindən aşağıdakı istiqamətlərdə müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən həmin qurumlara zəruri dəstəyin göstərilməsi:</b></p> <p><b>1. Sərhəd keçid məntəqələrinin yüklülüyünün azaldılması, sərhəd keçid prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisində Ticarətin Asanlaşdırılması Mərkəzlərinin işinin genişləndirilməsi</b></p>	İl ərzində	Dövlət Gömrük Komitəsi	S.Qaralov, Ş.Ələsgərov, T.Xəlilov, A.Məmmədov
				<p><b>2. İdxal-ixrac zamanı sərhəddə tələblərə əməl etmə üzrə (“Import-Export: Border compliance”) xarici ticarət iştirakçıları üçün vaxt və xərc itkisinin minimuma endirilməsi məqsədilə aşağıdakı tədbirlərin görülməsi:</b></p> <p><b>2.1. Gömrük təmsilçiliyi (broker) xidmətləri sahəsində müddət və xərclərin azaldılması:</b></p>			
				<p><b>2.1.1. Doing Business komandasının qeyd etdiyi xərclərin əsasının araşdırılması və onların azaldılması imkanlarının təhlili</b></p>	01.03.2021	Dövlət Gömrük Komitəsi	S.Qaralov, T.Xəlilov, S.Muxtarov, N.Axundov

		<p>Sərhəddə ticarət indikatoru üzrə ümumi ölkə reytingi sərhəddə ticarət üzrə ölkəyə verilmiş ballar nəticəsində formalaşır və ballar qiymətləndirmə komponentinin tərkibinə daxil olan hər bir qrup üzrə toplanmış balların ədədi ortası olaraq ölçülür.</p>	<p><b>2.1.2.</b> Gömrük təmsilçiliyi (broker) xidmətləri sahəsində qanunvericiliyin təhlili, qanunvericilikdə və inzibatçılıqda mövcud problemlərin və boşluqların öyrənilməsi</p>	01.04.2021	Dövlət Gömrük Komitəsi	S.Qaralov, T.Xəlilov, S.Muxtarov, N.Axundov
			<p><b>2.1.3.</b> “Brokerin cəlb edilməsi” prosesinin müddət və xərclərinin dəqiq elementlərinin metodologiyanın tələbləri baxımından araşdırılması və Doing Business komandası ilə müzakirələrin keçirilməsi</p>	01.04.2021	Dövlət Gömrük Komitəsi	S.Qaralov, T.Xəlilov, S.Muxtarov, N.Axundov
			<p><b>2.1.4.</b> Bazar payı yüksək olan brokerlərin (azı 10 broker) göstərdikləri xidmətlərin qiymətləri üzrə müqayisəli cədvəlin hazırlanması, bu xidmətlər üzrə orta bazar qiymətinin müəyyənləşdirilməsi və təhlillərin aparılması</p>	01.04.2021	Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX)), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM)	S.Qaralov, K.Əhmədov, Ş.Nağıyev, N.Hacızadə
			<p><b>2.1.5.</b> Bazar payı yüksək olan brokerlərlə görüşlərin keçirilməsi, müvafiq xidmətlərin qiymətlərinin azaldılması imkanlarının müzakirəsi və bu sahədə onların qarşılaşdıqları problemlərin öyrənilməsi</p>	01.03.2021	Dövlət Gömrük Komitəsi	S.Qaralov
			<p><b>2.1.6.</b> Bu sahədə özəl sektorla münasibətlərin inkişaf etdirilməsi və brokerlik fəaliyyətində rəqabət mühitinin təşviqi məqsədilə təkliflərin hazırlanması</p>	01.04.2021	Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi (AİBNDX), İİTKM	S.Qaralov, K.Əhmədov, Ş.Nağıyev, N.Hacızadə

			<p><b>2.1.7.</b> Bu Fəaliyyət Planının 2.1.1-2.1.6-cı bəndlərinin icrasının nəticələri üzrə Komissiyanın Katibliyi ilə əlaqələndirilməklə müddət və xərclərin azaldılmasına xidmət edən konkret tədbirlərin görülməsi və bu barədə hesabatın Komissiyaya təqdim olunması</p>	01.05.2021	Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi (AİBNDX), İİTKM	S.Qaralov, K.Əhmədov, Ş.Nağiyev, N.Hacıadə
<b>2.2. İdxal-ixrac zamanı gömrük sərhədkeçmə əməliyyatları ilə bağlı vaxt və xərclərin azaldılması:</b>						
			<p><b>2.2.1.</b> Doing Business komandası tərəfindən idxal-ixrac zamanı gömrük sərhədkeçmə əməliyyatları ilə bağlı qeyd edilən müddətlərin əsasının araşdırılması və sərhədkeçmə prosedurlarına praktikada sərf olunan müddətlərin təhlili</p>	01.04.2021	Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi, İİTKM	Ş.Ələsgərov, S.Qaralov, V.Əliyev, K.Əhmədov, N.Hacıadə
			<p><b>2.2.2.</b> Bu sahədə inzibatçılığın təkmilləşdirilməsi və hər bir prosedur üzrə vaxt və xərclərin azaldılmasına dair təkliflərin hazırlanaraq Komissiyaya təqdim edilməsi</p>	01.05.2021	Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi, İİTKM	Ş.Ələsgərov, S.Qaralov, V.Əliyev, K.Əhmədov, N.Hacıadə
<b>2.3. İdxal-ixrac zamanı digər qurumlar tərəfindən yoxlamalarla əlaqədar müddət və xərclərin azaldılması:</b>						
			<p><b>2.3.1.</b> İxrac zamanı digər qurumlar tərəfindən yoxlamalarla (fitosanitar yoxlamalar) əlaqədar Doing Business komandasının qeyd etdiyi xərclərin və müddətin əsasının araşdırılması və onların azaldılması imkanlarının təhlili</p>	01.04.2021	Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, İİTKM, Dövlət Gömrük Komitəsi	O.Mikayıllı, K.Əhmədov, N.Hacıadə, S.Qaralov, Ş.Ələsgərov

				<p><b>2.3.2.</b> Bu sahədə inzibatçılığın təkmilləşdirilməsi və müvafiq prosedur üzrə vaxt və xərclərin azaldılmasına dair təkliflərin hazırlanaraq Komissiyaya təqdim edilməsi</p>	01.05.2021	<p>Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, İİTKM, Dövlət Gömrük Komitəsi</p>	<p>O.Mikayılı, K.Əhmədov, N.Hacıadə, S.Qaralov, Ş.Ələsgərov</p>
				<p><b>2.3.3.</b> İdxal-ixrac əməliyyatlarının həyata keçirilməsilə əlaqədar informasiya mübadiləsi və informasiya sistemlərinin inteqrasiyası zəruri olan aidiyyəti qurumların siyahısının və bu istiqamətdə görülməli işlərin müəyyən edilməsi</p>	01.03.2021	<p>Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VXSİDA)</p>	<p>T.Xəlilov, S.Qaralov, K.Əhmədov, N.Nəsirov</p>
				<p><b>2.3.4.</b> İdxal-ixrac əməliyyatlarının həyata keçirilməsilə əlaqədar bu Fəaliyyət Planının 2.3.3-cü bəndində müəyyən edilmiş siyahı və işlər üzrə aidiyyəti qurumlarla informasiya mübadiləsi və informasiya sistemlərinin inteqrasiyasının yekunlaşdırılması</p>	01.07.2021	<p>VXSİDA, Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, digər aidiyyəti dövlət qurumları</p>	<p>N.Nəsirov, T.Xəlilov, S.Qaralov, K.Əhmədov, O.Mikayılı</p>
				<p><b>2.4. İdxal-ixrac zamanı sərhəddə yükaşırma ("border handling") ilə əlaqədar müddətin azaldılması:</b></p>			
				<p><b>2.4.1.</b> Doing Business komandasının qeyd etdiyi müddətin əsasının araşdırılması və onun azaldılması imkanlarının təhlili</p>	01.04.2021	<p>Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti</p>	<p>Ş.Ələsgərov</p>
				<p><b>2.4.2.</b> Bu sahədə inzibatçılığın təkmilləşdirilməsi və müvafiq prosedur üzrə vaxtın azaldılmasına dair təkliflərin hazırlanaraq Komissiyaya təqdim edilməsi</p>	01.05.2021	<p>Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti</p>	<p>Ş.Ələsgərov</p>

			<p><b>3.</b> İdxal-ixrac zamanı sənədlərlə bağlı tələblərə əməl etmə üzrə (“Import-Export: Documentary compliance”) xarici ticarət iştirakçıları üçün vaxt və xərc itkisinin minimuma endirilməsi məqsədilə aşağıdakı tədbirlərin görülməsi:</p>
		<p><b>3.1.</b> İdxal-ixrac zamanı sənədlərlə bağlı tələblərə əməl etmə ilə əlaqədar Doing Business komandasının qeyd etdiyi müddət və xərclərin əsasının araşdırılması və onların azaldılması imkanlarının təhlili</p>	<p>01.04.2021</p> <p>Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, İİTKM</p> <p>S.Qaralov, K.Əhmədov, O.Mikayıllı, N.Hacızadə</p>
		<p><b>3.2.</b> Bu sahədə inzibatçılığın təkmilləşdirilməsi və müvafiq prosedur üzrə vaxt və xərclərin azaldılmasına dair təkliflərin hazırlanaraq Komissiyaya təqdim edilməsi</p>	<p>01.05.2021</p> <p>Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, İİTKM</p> <p>S.Qaralov, K.Əhmədov, O.Mikayıllı, N.Hacızadə</p>
		<p><b>3.3.</b> Digər dövlətlərlə mal və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsi üzrə əməkdaşlığa dair layihələrin idxal-ixrac zamanı sənəd prosedurlarına və sərhədkeçmə əməliyyatlarına sərf olunan müddət və xərclərin azaldılmasına təsirinin təhlili</p>	<p>01.04.2021</p> <p>Dövlət Gömrük Komitəsi</p> <p>T.Xəlilov, D.Fərzəliyev, V.Əliyev</p>
		<p><b>3.4.</b> Digər dövlətlərlə mal və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsi üzrə əməkdaşlığa dair layihələrin artırılması istiqamətində işlərin davam etdirilməsi</p>	<p>İl ərzində</p> <p>Dövlət Gömrük Komitəsi</p> <p>T.Xəlilov, D.Fərzəliyev</p>
		<p><b>3.5.</b> Digər dövlətlərlə mal və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsi sahəsində görülmüş işlər barədə özəl sektor və konsaltinq şirkətləri arasında məlumatlandırma işlərinin təşkili</p>	<p>Hər rüb</p> <p>Dövlət Gömrük Komitəsi</p> <p>S.Qaralov, T.Xəlilov, D.Fərzəliyev, V.Əliyev, N.Axundov</p>
		<p><b>4.</b> “Elektron pəncərə” (“E-window”) sisteminin funksional diaqnostikasının aparılması, müvafiq sahədə özəl sektorun nümayəndələri ilə müzakirələrin keçirilməsi, rəy və təkliflər nəzərə alınmaqla sistemin təkmilləşdirilməsi və bu barədə hesabatın Komissiyaya təqdim olunması</p>	<p>01.06.2021</p> <p>Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi, VXSİDA</p> <p>S.Qaralov, K.Əhmədov, N.Nəsirov</p>

				5. Ticarətin Asanlaşdırılması üzrə Milli Komitənin təsis edilməsi istiqamətində müvafiq işlərin davam etdirilməsi	İl ərzində	İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi	K.Əhmədov, S.Qaralov
				6. "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə hüququnun əldə edilməsilə bağlı tədbirlərin davam etdirilməsi və bu sistemin əhatə dairəsinin genişləndirilməsi, görülmüş işlərə dair məlumatların hər rüb ictimaiyyətə açıqlanması	Mütəmadi	Dövlət Gömrük Komitəsi	S.Qaralov, aidiyyəti gömrük orqanlarının rəhbərləri
				7. Dövlət sərhəd buraxılış məntəqələrində sürətli keçid prinsipinin tətbiqlə bağlı monitorinqlərin həyata keçirilməsi, sorğuların təşkili və nəticələri üzrə təhlillərin aparılması	Hər rüb	Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti	Ş.Ələsgərov
				8. Müvəqqəti saxlanc və gömrük anbarları ilə əlaqədar qanunvericilik bazasının və orada yerləşdirilən mallara dair nəzarət mexanizminin təkmilləşdirilməsi	01.09.2021	Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi	S.Qaralov, T.Xəlilov, K.Əhmədov
				9. Səlahiyyətli İqtisadi Operator (SİO) institutu sahəsində beynəlxalq təcrübəyə əsaslanaraq qanunvericiliyin təkmilləşdirilməsi	İl ərzində	Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi	S.Qaralov, K.Əhmədov
				10. Gömrük sərhəd buraxılış məntəqələrindən keçən şəxslər, mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin effektivliyinin daha da artırılması məqsədilə gömrük sərhəd buraxılış məntəqələrinin mövcud infrastrukturunun təkmilləşdirilməsi, eləcə də yeni gömrük sərhəd buraxılış məntəqələrinin layihələndirilməsi və inşası ilə əlaqədar təkliflərin hazırlanması	İl ərzində	Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Maliyyə Nazirliyi	Ş.Ələsgərov, S.Qaralov, A.Məmmədov, F.Əlizadə

				<p><b>11.</b> Dövlət Gömrük Komitəsinin Akademiyasında mütəxəssis hazırlığı həyata keçirilən ixtisasların proqramları çərçivəsində tədris olunan fənlərin və gömrük əməkdaşları üçün təşkil ediləcək ixtisasartırma təlimlərində tədris ediləcək modulların məzmununa biznes mühitinin əlverişliliyinin artırılmasını və beynəlxalq reytinglərdə ölkəmizin mövqeyini qiymətləndirən indekslər üzrə göstəricilərin yaxşılaşdırılmasını təmin edə biləcək tədbirlər haqqında biliklərin daxil edilməsi</p>	01.05.2021	Dövlət Gömrük Komitəsi	Q.Novruzov
				<p><b>12.</b> Gömrük orqanlarında həyata keçirilən islahatlara dair xarici ticarət iştirakçıları ilə maarifləndirmə işinin təşkil edilməsi</p>	Hər ay	Dövlət Gömrük Komitəsi, İİTKM	S.Qaralov, N.Axundov, N.Hacıadə
				<p><b>13.</b> Sərhəddə ticarət sahəsində aparılmış islahatlarla bağlı kütləvi informasiya vasitələri və digər media qurumları ilə kommunikasiya və məlumatlandırma sahəsində görüşlərin keçirilməsi, onların gömrük sərhəd buraxılış məntəqələrinə səfərinin təşkili, KIV-də və sosial şəbəkələrdə məlumatların yerləşdirilməsi</p>	Hər rüb	Dövlət Gömrük Komitəsi, İİTKM	N.Axundov, S.Qaralov, Ş.Ələsgərov, N.Hacıadə
<b>Yerli və beynəlxalq qurumlarla əməkdaşlığın gücləndirilməsi</b>							
2.	<b>Sərhəddə Ticarət</b>	-	-	Beynəlxalq reytinglər üzrə sorğularda iştirak edən şirkətlərlə (rezident və qeyri-rezident) müvafiq sahədə mütəmadi əməkdaşlığın təmin olunması	Mart-aprel 2021-ci il	Bütün aidiyyəti qurumlar	İşçi qrupun bütün üzvləri
3.	<b>Sərhəddə Ticarət</b>	-	-	Hesabatı hazırlayan ekspert və ya qiymətləndirmə qrupu ilə əməkdaşlığın qurulması və ölkədəki mövcud göstərici və ya qanunvericilik tələbi barədə dəqiq məlumatların Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Katibliyi ilə razılaşdırılmaqla onlara çatdırılması	Mart-aprel 2021-ci il	Bütün aidiyyəti qurumlar	İşçi qrupun bütün üzvləri